

"...Narkotik alışkanlığın xam maddesi xəsxədir, tarix da kökü qadimlere gedib çıxan enənəvi münasibətlərin və ideoloqların xam maddəsidir. Əger məqsəd uyğun olan bir keçmiş yoxdur, bu, həmisi yenidən meydana getirilə bilər. Keçmiş qanunlaşdırılır, və iftخار ediləcək heç bir şəxsi olmayından dövrə tekebülənəcək bir plan təqdim edir..."

Erik Hobsbawm
(Alman alimi)

Ermenilər mənsubiyətlerini Nuh Peygamberə və guya onun nəvasının navası "Hay" və ya "Hayq" a dayandıraraq, bölgənin an qədim xalqı oldularını və Urartu kimi əzəmləti bir dövlət qurdularının tarix elmine təqdim etməkdərlər.

Bələdiyi, ortaya bələ bir meqam çıxmışdır: tarix saxtalasdırılır! Kim necə fikirləşir tifləşin, mənə görə, millət ola biləmk üçün tarixin saxtalasdırılması an mühüm ünsütdür. Nahəq yere Ernest Renan "tarixi saxtalasdırmaq millət olmanın ilk şərtidir" deməyib.


(Əvvələ ötən sayımızda)

Tarixi ve coğrafi bir ad olan Ermenistan ile Hay soyunun eləqəsi hələlik isbat edilməmişdir. Bəs bir məsələ, "Hay/Hayk - ermeni" soyunun nə olduğunu gündəmə gətirməkdədir. Bize görə, "Hay və ermeni" ayrı-ayrı terminlərdir. Onu da deyəd ek ki, Armini (Ermenistan) qədimlərdə Əhəmənə imperiyasına tabe olan ölkə idi və onun ermeni mənşəli çarları yox idi. Ermenistanda ilk carlıq türk-sakənlər çarlığı kimi taşəkkütl tapmışdır.

"Ermenistan" coğrafi bir termin olaraq müxtəliif irq və medeniyyətlər sahil olan insanların bərabər yaşadıqları bir toplunun mövcud olduğu bölgəye verilən və adı xüsusiyeti daşımdır. Bütün bunlar, iddia edildiyi kimi, tarixi ve coğrafi bir termin olaraq Ermenistanda erməni deyildən Hay və ya Hayk soyunun əlaqəsinə çatmışdır.

Ermenilərin hamısı olmasa da bir qızısimin, xüsusiəsi de "Qırqyan ermeni"nin türk mənşəli və xristianlaşdırılmış olmasa qənaati tərəfindən bəzək qazanır. Xüsusiət bulgar türklərinin, kumanların, qipaçların, avarlارın, uzuların, peçeneq və albanların bir hissəsinin erməni kilsəsinin təsiri altında qaldığından tarixi qaynaqlardan məlumdur. Onlara bir hissəsi günümüzzdə Adar-İhavə arasında və şimal-sərqi Anadoluda yaşayırlar. Ama diləri türkçədir, inciləri türkicidir, ibadətlərini türkə edərlər. Eyni zamanda bələn mənberlər erməni kralı Tədrin və Ermenistani xristianlaşdırır. Əziz Qırqyan pərvənə olduğu səbəb edir.

Şəxşən man, hamısı olmasa da türkə danişan, dini ayinlərini



ERMANI XİSLATI

"Tarixi saxtalasdırmaq millət olmanın ilk şərtidir"

Türkica ifa edən, ayinlərində türk müsiqisini yer veren, müğəddes kitabları türkə olan və özləri türk hissə endi Qırqyan ermənilərinin türk mənşəli, xristianlaşdırılmış və ermenileşdirilmiş türkələr ola biləcəyi qənaətindəyəm. Amma təbii ki, bù duşunçular bütün "ermanın"ə şamil etmek doğru olur.

Tarixdə erməniləşdirilmiş xalqların etnik mənşeyinə dair çox sanballı məlumatlar vardır ki, bunlardan türk cinsi, məmənular (mamikonyanlar), orbellər, bəqərlər və s. təyafalar aid etmək olar. Təessü'l kıl, xalqımızın etno-gezenində rol oynamış türk cınlılar Azərbaycan tarixşünaslığında inqidap qətl olaraq tədqiqat obyektiyinə çevrilmişdir. Cənubi Qafqazda cınlılar ham Ermenistanda, ham da Gürçüstanda erazisində, ham da Türkistan'da IV-VIII asrlardan məskun idilər. Mənbələrdə bu təyafan Al-baniyandır - məskunlaşdırıldıqlarına dair məlumatlar da yer almışdır. Günümüzde Azərbaycanda cınlı təyləfi ile bağlı bir çox yaşayış məntəqələri mövcuddur: Çinli Zeynallı, Çinli Bələtuşlu, Çinli dağlı, Çinli daşı və s. XIX asr Azərbaycan tarixçisi Əhməd bəy Cəvənşir yazıçı, çinli Gürçüstəndə mövcud olmuş Azərbaycan təyafalarından biri idil, sonra onlar 1759-cu ilədən Qarabağ xanı Pənah xanın dönürəne Qarabağda məskunlaşdırıldılar.

Gəldik Ermani mənbələrində bu təyafanın adı kimi eksini tapmışdır. Həmin etnonim qədim gürçü mənbələrindən qırmızı kimi yazılmış və aydın şəkildə "türk" adlandırılır. Bu təyafanın də mənşəbiyi haqqında erməni tədqiqatçıları nədənə yazmaqdən

çəkinirlər. Amma eyni zamanda bu təyafanın qızılından gələn, bəzilər isə etnik mənsubiyatlı cınlılar olmasına səbit etməye çalışırlar. Əslində cınlı Cin Türküstəndən gələrək Ermanistanda III asrdan yaşamasına başlamış qədim türk təyafalarının biridir. Onların türkiliyi olmasına səbəb edən faktlar var. Məsələn, təyafın başçularının adları - "Mamiqun və Qonaq" adları qədim türk mənşəlidir. Qeyd olunmalıdır ki, Mamiqun adının sonundakı "qun" komponenti türkələr və mongollarda çarlırin və emirlərin adlarında da vardır. A.Bakixanov yazar ki, III asrdə Albaniyaya şimalından basınan adı Katarquñ idil. Tədqiqatçılar IV asrdə xristian dinini qəbul etmişlər. VIII asrdə qəder erməni qoşunlarının başçalarının hamisi çinlərindən ibarət idi. Çinlərin adı adı ermenicə Mamikonyan cənənlərin (ya ya cınlıların) tövərələndirindən. Əvvəlcə qeyd etdikimiz kimi, cənənlərin cınlı olduqları dair məlumatlər ilə rüsrüllə se həqiqitləri aks etdirmir. Ermeni tarixçisi P.K.Patkanov yazar ki, cənənlər III asrdə avəllərindən tərəfənən Kərcər Taron və Tayk vilayətlərinə yiyələnən bu çinli türkələr, mamikonyanlar adı ilə tarix səhnəsində çıxmışlar. Əslində mamikonyanlar "mamiqun" sözünün təhrif olunmuş forması olada, öz kökünü qoruyub saxlayırdı. Bu qəbilədən olan mamikonyanlar IV-VIII asrlardan nəslən "ermen" ordusunun baş komandanı, yəni "sparəpet" olmuşlar.

Mamikonyanlar nəslindən maşhur sərkərdələr tövərmişlər. Artavazd, Vasak, Samuel, Manvel, Vardan, Amayak, Vaan, Vard, Vaçə, Amazasp, Muşel, Mamikonyanlar nəslindən maşhur sərkərdələr tövərmişlər. Artavazd, Vasak, Samuel, Manvel, Vardan, Amayak, Vaan, Vard, Vaçə, Amazasp, Muşel,

Qriqor və digər mamikonyanlar bu nəslindərlər. Ermenistan Sovet Ensiklopediyasında da bu barəde maraqlı məlumatlar var. Buradakı məlumatlara görə, Mamikonyanların accadları - Mamik və Konak/Qonaq adlı iki elbeyin başçılığı altında bir təyafə III asrdə I yarısında (221-226-ci illər) Ermenistan erazisində Cen ökəsindən gəlmİŞLƏR. Bu elke Mərkəzi Asiyadakı Kuşan çəngidində yerləşirdi. E.e. II-İ asrlər Mərkəzi Asiyada, onun Tokxəstant adlı əyalətində bəs qoldan ibarət bir təyafə ittiqafı yaxınlaşdı ki, qədim Cin mənşələrindən bu təyafə ittiqafı "Quyjuan", yaxud "Quysan" adları. Bu da "Kuşan" etnomiminin Cin diliində tələffüz və yazılış formasıdır.

Mamikonyanlar türk olmasa da, V asr tarixçisi Pavstos (Favstos) Buzand qeyd edirdi ki, sərkərdə Muşel Mamikonyan cənənlərin (ya ya cınlıların) tövərələndirindən. Əvvəlcə qeyd etdikimiz kimi, cənənlərin cınlı olduqları dair məlumatlər ilə rüsrüllə se həqiqitləri aks etdirmir.

Ermeni tarixçisi P.K.Patkanov yazar ki, cənənlər III asrdə avəllərindən tərəfənən Kərcər Taron və Tayk vilayətlərinə yiyələnən bu çinli türkələr, mamikonyanlar adı ilə tarix səhnəsində çıxmışlar. Əslində mamikonyanlar "mamiqun" sözünün təhrif olunmuş forması olada, öz kökünü qoruyub saxlayırdı. Bu qəbilədən olan mamikonyanlar IV-VIII asrlardan nəslən "ermen" ordusunun baş komandanı, yəni "sparəpet" olmuşlar.

Mamikonyanlar nəslindən maşhur sərkərdələr tövərmişlər. Artavazd, Vasak, Samuel, Manvel, Vardan, Amayak, Vaan, Vard, Vaçə, Amazasp, Muşel,

rın yaşadığı qala indi de gürçü dilində "Şamsvilde" adlanır ki, bu da türkə "uç ox" (gürçü sami - üç, şvilde - ox deməkdir) adının tərcüməsidir.

"Sisakanın nəslinin tarixindən" adlı eserin müəllifi, aslan türk çinli olan Stepan Orbelian yarzırkı, cınlılar III asrdə "Çin-Bakur" başçılığı ilə Daryal keçidi vasitəsilə şimaldan Gürçüstəna gəlmış və gürçü çan onları həmatlı qubul edərək yerləşmələri üçün Orbeli qalasını vermişdi. Cınlıların hakim süləbəsi bu qala da yaşıdagında görə Orbeli adlanırdı. Bu süləba min ilə yaxın həkimiyətde olmuş və 1117-ci ilde səquit etmişdir. Gürçürələrdə keçən asfər qader maşhur Orbeli knyzası nəsli da öz adını türk orbelilərden almışdır. Ermeni tarixçi N.Q.Adons yarzırkı ki, Gürçüstənda knyz Orbelianlar ec-



**Mürsəl İRVANLI,
Yazıcı-publisist,
M. Qorki adına Beynəlxalq
mükafat laurəti**

dadlarını cınlıların yanında axıtanlar və Çin-Bakur özərlərinin ulu accadları hesab edirlər. Orbeli (Orbelian) xan nəsl 1117-ci ilde Gürçüstənda Loris qalasını tikimişdi. Lakin xristian ermənilər və gürçür Orbelillərə qarşı mübarizəyə başlaşdırılar.

Natəcəd bu xan nəslinin bir hissəsi qoşunuşla Sisakanə köçüb gəlmış, xristian dini qəbul etmiş, sonra da həkimiyətə ələ almışdır. XIII asrdə Sisakanın həkimi Stepan Orbelianı id. Onun 1290-ci ilde yazdığı "Sisakanın nəslinin tarixindən" adlı eseri ermənicə yazılmışdır. Bu da təbii id. O vaxt Sisakanla kilsə artıq erməni kilsəsinə təbəqəviyətə idarəetməyə başlamışdır. Ermenistandakı cınlıların ekəsi orəq Gürçüstəndə. Kurçayın sahilindən rastlaşdırılmış münkümdür. Çenənlər hələ çox evvel Çin qəribində, Qaşqarın yaxınlığında, Eftalitlərin şimalindən arzalırdılar. Ermenistandakı cınlıların ekəsi orəq Gürçüstəndə. Kurçayın sahilindən yaşayışlarıdır. Ermenistandakı cınlıların ekəsi orəq Gürçüstəndə. Kurçayın sahilindən yaşayışlarıdır.

Bu da bir həqiqətdən ki, Sisakanla Süləbəsi uzun müddət həkimiyətde olmuşdur. Stepan Orbelianın verdiyi məlumatda görə, sisakanlar (sakları Si süləbəsi) Sivunları və albanların accadları olmuşdur.

(Aradı var)